

## Qaz-maye sistemlərindən istifadə etməklə quyuların sulaşması ilə mübarizə məsələlərinin tədqiqi

M.İ. Əhmədov

"Halliburton" şirkəti

e-mail: İlqar.Ahmedov@socar.az

### Использование газожидкостных систем для борьбы с обводненностью скважин

M.I. Ahmedov  
Компания "Halliburton"

**Ключевые слова:** обводненность продукции, пенные системы, гипан, борьба с обводненностью, свойства пен.

Проведен обобщенный анализ результатов исследований механизма предупреждения и ограничения обводнения пластов и скважин с использованием газожидкостных систем. При этом рассмотрены основные физико-химические свойства широко используемых в нефтедобыче пен, проанализированы результаты проведенных экспериментальных исследований особынности пенообразования в пористой среде. Также рассмотрены результаты проведенных револогических исследований пен с различными стабилизирующими реагентами. Показаны методика технологии регулирования продвижения пластовых вод пеной, выбора скважин, необходимого комплекса исследований скважин, а также расчет режима закачки пены в пласт.

### Usage of gas-fluid systems in water cut control

M.I. Ahmedov  
Halliburton Company

**Keywords:** water cut, foam systems, hydrolyzed polyacrylonitrile, water cut control, foam properties.

The generalized analysis of study results on the mechanisms of prediction and limitation of reservoir and well drowning using gas-fluid systems has been conducted. Herewith, major physical-chemical properties of foams widely used in oil production have been reviewed, the results of carried out experimental researches on the features on foam formation in porous medium analyzed. The results of conducted rheological studies on foams with various stabilizing agents have been considered as well. The methodology of technology regulation of produced water motion with foam, well selection, necessary complex of well surveys, as well as the calculation of foam injection into the reservoir have been described.

**Açar sözərlər:** məhsulun sulaşması, köpüklü sistemlər, gipan, su axınlarının təcridi, köpüyün xassələri.

Yataqların işlənməsinin son mərhələləri quyu məhsulunun sulaşma səviyyəsinin davamlı artması ilə səciyyələnir ki, bu da neft hasilatının əhəmiyyətli azalmasına gətirib çıxır. Məhsulun sulaşması son neftveriminin azalmasına, su hasilatının artmasına, bunlarla əlaqəli çoxlu sayda texniki-texnoloji problemlərin yaranmasına və nəticədə müəssisənin texniki-iqtisadi göstəricilərinin aşağı düşməsinə səbəb olur. Məhz bu baxımdan quyu məhsulunun sulaşmasının qarşısının alınması, ona qarşı mübarizə üsullarının işlənilməsi və tətbiqi mühüm məsələlərdəndir [1, 2].

Lakin işlənilmiş və tətbiq olunmuş çoxsaylı üsulların mövcud olmasına baxmayaraq, sulaşma ilə mübarizə məsələləri bu gün də aktual olaraq qalır. Bu baxımdan qaz-maye sistemlərindən istifadə etməklə quyuların sulaşmasına qarşı selektiv mübarizə üsullarının tətbiqi qeyd edilməlidir.

Qaz-maye sistemlərindən olan köpüklərin bəzi xüsusiyyətləri və onlardan istifadə ilə su axınlarının təcridi mexanizmlərinin öyrənilməsinə həsr olunmuş tədqiqat işlərinin nəticələrinin ümumişdir. Tədqiqat işlərinin tətbiqindən aparılmışdır.

Su axınıni azaltmaqla və ya qismən qarşısını almaqla, quydibi sahənin neftə görə keçiriciliyini artırın və ya sabit saxlamasına şərait yaranan fiziki-kimyəvi təsir üsulları kifayət qədər səmərəli sayılır. Layın quydibi sahəsinə köpük vurulması, selektiv təsir edən fiziki-kimyəvi üsullardandır [2-4].

Layın sulaşmış hissəsinə vurulan köpüyün quydibi sahədə sūxurların məsaməli səthinə yapışması xüsusi əhəmiyyət kəsb edir. Yapılmış köpükler məsaməli mühidə suyun sərbəst hərəkətinə mane olur. Fərəz etmək olar ki, müəyyən şəraitdə bərk səthə yapmış köpüklerin "sixılması", yəni Jamen effekti baş verir ki, bu da məsaməli kanalların tamamilə və ya qismən tixanmasına gətirib

çıxarır. Təzyiq düşdükə hava qabarcılarının genişlənməsi nəticəsində bu təsir daha da artır [5].

Sūxurların səthinin hidrofoblaşması, köpük qabarcıqlarının yapışması üçün əlverişli amil deyil. Məsaməli mühitin hidrofoblaşmasının azalmasına səthi-aktiv maddələrin (SAM) tətbiqi yolu ilə nail olmaq mümkündür. Hava qabarcıqlarının məsaməli mühitin səthinə yapışması hadisəsi, qabarcıq və səth arasında yerləşən hidrat qatının dağlıması ilə əlaqədardır [6, 7].

Sulaşmış quyuların quyutrafi zonasına köpüyün təsir mexanizmini nəzərə almaqla, laya əvvəlcə hidrofoblaşdırıcı mayeler, sonra isə köpük vurulmalıdır. Bu, bərk səthlərdə hidrat qatının möhkəmliyini zəiflədir və sūxurlara hava qabarcıqlarının daha yaxşı yapışmasına imkan yaradır.

Dayanıqlı köpükler, xüsusi şəbəkəli strukturunu hesabına müəyyən möhkəmliyə malikdir. Neft hasilatının intensivləşdirilməsi işlərinin həyatə keçirilməsində ikifazalı, üçfazalı köpüklü sistemlərdən istifadə olunur. Ikifazalı köpükler özündə SAM-ların aerasiya olmuş (qazlaşdırılmış) su məhlulunu ifadə edir. Üçfazalı köpükler ikifazalıdan köpüyün əlavə sabitləşdiricisi olan bərk fazonun (gil hissəcikləri, köpük aerasiya olmuş gil məhlulundan hazırlanıqdə) mövcudluğu ilə fərqlənir. SAM-ların aerasiya olmuş turşu məhlulundan hazırlanmış ikifazalı köpükler karbonatlı kollektorların işlənməsi üçün istifadə edilir [7].

Qaz-maye sistemi kimi köpüyün xassələri, köpük hacminin maye hacmindən nisbətən artması, dayanıqlığı, dispersliyi və mexaniki-struktur parametrləri ilə səciyyələnir. Məhz bu göstəricilər suyun təcrid edilməsi proseslərinin nəticələrini müəyyən edir.

Köpük hacminin artma əmsali, köpüyün hacminin maye hacmindən nisbətən müəyyən olunur və aşağıdakı tənliklə hesablanır

$$K_k = \frac{W_k}{W_m},$$

burada  $W_k$ ,  $W_m$  – müvafiq olaraq, köpüyün və mayenin hacmləridir. Bu nisbəti bilərək, atmosfer şəraitində köpüyün sixlılığını  $\rho_k$  hesablamaq olar

$$\rho_k = \rho_q + \frac{\rho_m}{K_k},$$

burada  $\rho_q$ ,  $\rho_m$  – müvafiq olaraq qazın (havanın) və mayenin sixlıqlarıdır.

Lakin köpükler eyni hacmlərdə müxtəlif dispersliyə malik ola bilir. Köpüyün dispersliyi qabarcıqların orta ölçüsü ilə səciyyələnir. Qabarcıqların küre formasında bu parametrlər arasında əlaqə aşağıdakı tənliklə müəyyən edilir

$$\delta = \sqrt[3]{\frac{K_k}{K_k - 1}} - 1,$$

burada  $\delta$  – köpükde maye təbəqəsinin orta qalınlığı;  $d_k$  – köpük qabarcıqlarının orta diametridir.

Köpüyün mexaniki-struktur xassələri onun dispersliyindən asildir. Texnoloji əməliyyatlar aparıllarkən köpüyün keyfiyyətinin qiymətləndirilməsi üçün aerasiya dərəcəsi adlanan parametrdən istifadə olunur

$$C_a = \frac{W_0}{W_m},$$

burada  $W_0$  – havanın həcmidir. Bu parametr normal təzyiqdə müəyyən edilir və lay şəraitində yənidən hesablanır.

Köpüyün dayanıqlığının qiymətləndirilməsi üçün müxtəlif göstəricilər təklif edilmişdir, lakin onların hamısı köpüyün layda mövcud olması vaxtını təyin etməyən şərti kəmiyyətlərdür. Atmosfer şəraitində köpüyün dayanıqlığı  $100 \text{ sm}^3$  maye həcmində  $10-50 \text{ sm}^3$  maye həcmərin ayrılmaması vaxtlarına görə, köpüyün dağılma sürəti təyin edilir [3]. Maye ayrılmاسının orta sürəti  $v_a$  onun götürülmüş miqdarının yarısının, səniyelərlə ifadə olunmuş ayrılmış vaxtına nisbəti kimi təyin edilir:

$$v_a = \frac{50}{T_a} \text{ sm}^3/\text{s},$$

burada  $T_a = 50 \text{ sm}^3$  mayenin ayrılmış vaxtıdır.

Köpüyün dayanıqlığı nə qədər böyük olarsa, mayenin axın sürəti bir o qədər az olar. Yəni dayanıqlı, köpük yaranan mayenin ayrılmışının orta

$$D = \frac{1}{v_a} \text{ s/sm}^3,$$

sürətinin qiymətilə tərs mütənasibdir.

SAM-in kiçik qatılıqlı zonalarında ikifazalı köpüklerin dayanıqlığının maksimal qiymətinin müəyyən edilməsi, onların dayanıqlı köpüklerin alınması üçün zəruri olan optimal qatılığının müəyyən etməyə imkan verir. Köpüyün davamlılığı və möhkəmliyi fazalararası səthdən adsorbsiya nəticəsində toplaşan köptük əmələgətirici SAM-in təbiəti və miqdari ilə müəyyən edilən təbəqə karkasının xassələrindən asildir. Köpüyün dayanıqlığı təbəqənin elastilik effekti (Gibbs effekti), təbəqənin nisbətən yüksək səthi özlülüyü və ya xüsusi mexaniki xassələrə (dayanıqlığın mexaniki-struktur amili) malik olması, səthi təbəqənin daxilində onların nazikləşməsinə (dayanıqlığın termodinamik amilləri) maneçilik yaranan hidrat və ya iki-

li elektrik qatının olması kimi əsas amillərlə izah edilir [6].

Gibbs efekti ondan ibarətdir ki, əgər təbəqənin bir sahəsi, məsələn, dərtilməyə məruz qalırsa, onun səthi artır və bunun nəticəsində fazalararası sərhəddə SAM-in qatılığı azalır. Səthi qatılığın azalması dərtilmiş sahədə səthi gerilmənin artmasına şərtləndirir ki, bunun nəticəsində o, bütün qonşu dərtilməyən sahələrə nisbətən daha artıq dərəcədə sıxlımayla meyl edir. Əks-hadisənin sıxlıması nəticəsində yaranan deformasiyalar zamanı müşahidə edilir. Köpük əmələgətişən molekullardan ibarət yüksək özlülükli və mexaniki davamlı adsorbsiya qatının təbəqələrinin olması ilə köpüyün dayanıqlığı P.A. Rebinderin və onun məktəbinin işlərində izah olunur. Hesab edilir ki, sabun və sabun kimi maddələr, hel şəkilli quruluşa malik olan, məhlulun dərinliyinə diffuz yayılan yüksək özlülükli adsorbsiya qatı əmələ götürür. Bu qatlar, bir tərəfdən, təbəqəyə maye axınıni ləngidir, digər tərəfdən, köpük təbəqəsinə yüksək struktur özlülüyü və mexaniki möhkəmlik verir. Buna, maye fazaya struktur şəkilli xüsusi yüksək özlülükli kolloidlərin (karboksimetilsellyülozlar, nişasta, jelatin, yapışan və s.) yeridilməsilə nail olunur [6, 7].

Köpüyün reoloji xassələri haqqında məlumat onların süzülməsinin müqayisəsi üçün zəruridir. Belə ki, süzülmə üzrə böyük miqdarda təcrübələrin, xüsusilə də mədən şəraitində, aparılması olduqca zəhməti işdir. Bundan başqa, köpüyün deformasiya olunmuş hərəkət tarzi elastik sərhədlərin fiziki-kimyəvi təbiətinin, köpüyün məsaməli mühitin divarlarıyla qarşılıqlı təsirinin tamamilə açılmasına imkan verir və köpüyün dayanıqlığının qiymətləndirilməsinin əlavə üsullarındandır [8].

Coxsaylı tədqiqatlar göstərmişdir ki, köpüklər qeyri-Nyuton (pseudoplastik və özlü-plastik) sistemlərdir. Əgər reogrammda səlis düzəltli sahə almaq mümkün olarsa, köpüklərin deformasiya olunmuş hərəkətini Şvedov – Binqam modeli ilə xarakterizə etmək olar

$$\tau = \tau_0 + \eta \frac{dv}{dy}.$$

Əgər belə sahəni reogrammda almaq olmazsa, onda köpüklərin deformasiya olunmuş hərəkəti aşağıda yazılın asılılıqla təsvir edilir

$$\tau = K \left( \frac{dv}{dy} \right)^n,$$


burada  $\tau$  – maye qatları arasında toxunan gərginlik,  $K$  – sistemin strukturluğunu xarakterizə edən

əmsal,  $n$  – düzxətti axını səciyyələndirən qüvvə göstəricisi,  $dv/dy$  – axının sürət qradientidir.

Köpüyə bərk faza daxil edilərkən və dispersliyi dəyişərkən onun özlülüyü dəyişərək ikifazalı köpük birləşməsi qərara çevrilir. Belə sistemlərin axımında daxili sürtünmə qüvvəsi, köpükdə olan hidratlaşmış hava qabarcıqları arasında, qabarcıqlar və su, eləcə də sərbəst su molekulları arasındaki sürtünmədən ibarətdir. Axırıncı qüvvənin qiyməti də kiçikdir. Hava qabarcıqlarının dispersliyi nə qədər böyük olarsa, sistemdəki sərbəst su bir o qədər az olur. Buna görə köpükdə hidratlaşmış qabarcıqların miqdarının artması, özlülünün bir qədər yüksəlməsinə götürir çıxarır. Axının gedisi sahəsində digər strukturlaşmış sistemlər kimi köpüyün plastikliyi  $\tau_0/\eta$  və ya  $K/n$  kəmiyyətləri ilə xarakterizə etmək olar [8].

Məsaməli mühitdə köpük axarkən yerdəyişmə və tiksotropiyanın ilkin qradienti aşkar olunur. Köpükler həm də elastik xassələrə malikdir və bütövlükdə elastik-plastik-özlü sistemləri təşkil edir. Bu xassələr həm də köpüyün məsaməli mühitdə spesifikasiyalarını müəyyənləşdirir, layda suyu təcridəcidi xassələri kəskin dəyişmədikdə dəyişən təzyiqlərə məruz qalır.

Aparılan bütün tədqiqatların təhlili göstərmişdir ki, köpüyün əsas təcridəcidi xassələri və funksiyalarına, eləcə də reoloji xüsusiyyətlərinə karboksimetilsellüzoza (KMS) və gipan reagentləri dərəcədən təsir edir. Buna görə də rotasion viskozimetrdə tədqiq olunan köpüyün reoloji xassələri və xarakterik reoloji əyriləri tərəfimizdən kompüter programı ilə əlavə işlənilərək şəkildə göstərilmişdir.



Köpüklü sistemin reoloji əyrisi:  
1, 2 – KMS və gipan stabiləşdiriciləri

Asılılıqlan göründüyü kimi, eyni sürət qradienti ( $v'$ ) qiymətlərinə KMS stabiləşdiricisi ilə olan məhlulun toxunan gərginlik qiymətləri gipan

stabiləşdiricisi ilə olan məhlulun gərginliyindən təxminən 2.5 dəfə böyükdür. Bu zaman kiçik hərəkət sürətlərində KMS stabiləşdiricisi ilə olan köpüklərin effektiv özlülüyü da çox böyük qiymət alır. Bu asılılıqların modifikasiya edilmiş və istifadəsi üçün daha münasib riyazi modelləri tərəfindən tapılmışdır.

KMS stabiləşdiricisi ilə reoloji əyrinin tənliyi

$$\tau = -0.0002 v'^2 + 0.277v' + 15.151$$

Gipan stabiləşdiricisi ilə reoloji əyrinin tənliyi:

$$\tau = -3E - 0.5v'^2 + 0.096v' + 12.127$$

Köpüyün nisbi davamlığını müəyyənləşdirmək üçün, yerdəyişmənin yüksək sürətində toxunan gərginlik və özlülüyü təyin edilməlidir. Rotasion viskozimetrdə ölçü aparlarkən, köpüyün zaman boyunca dağılıması nəticəsində səlis reoloji əyrilər almaq mümkün olmur. Buna görə özlülük və toxunan gərginlik göstəriciləri yeni köpüyün xassələrini xarakterizə edir və ani deformasiyanın ölçüləsi təsisi ilə müəyyən edilir.

Köpüyün özlülüyü köpük əmələgəticininin müəyyən qatılığında yüksəlir, sonrakı artımında isə azalır. Aparılan tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, köpüyün dayanıqlığı və özlülüğünün dəyişmə xarakteri təqrirə eynidir. Belə ki, köpükəmələgəticininə məhlula 0.5% KMS sabitləşdiricisinin əlavə edilməsi köpüyün özlülüğünün 3–5 dəfə artmasına götürir çıxarır. Üçfazalı köpük yaranarkən köpüyün dayanıqlığı və özlülüyü, xüsusilə suyun sıxlığı artdıqda, kəskin yüksəlir [5].

Su ilə doymuş məsaməli mühitdə köpüklərin olması onların suya görə faza keçiriciliyinin adı ikifazalı sistemlərin süzülməsilə müqayisədə azalmasına götürir çıxarır. Neftlə doymuş məsaməli mühitdə hərəkət prosesində köpük tədricən dağılırlar. Köpük süzülərkən iki əks-proses/genişlənmiş məsaməli kanallarda qabarcıqların koalesensiyası və daralmada dispersiyalaşma baş verir. Buna görə də kiçik məsaməli mühitdə köpük yüksək keçiricilikli mühitə nisbətən daha dayanıqlıdır [6].

Lay sularının irəliləməsinin köpükə tənzimlənməsi üsulu, su axını layın məhsuldar zonasından (layarası su, daban suyu) gələn quyularda tətbiq edilir.

Suyun hərəkətini tənzimləmək üçün laya köpük vurulanadək quyudibinin təmizliyinə əmin olunmalıdır. Əks-halda, quyunu köpükə yumaq, sonra məlum üsullarla tədqiq etmək lazımdır.

Laya köpük vurulduğundan və quyular mənimənilidikdən sonra onların yenidən tədqiq olunması zəruridir [2–4].

Lay boyunca köpüyün radial hərəkət şəraitində bir quyunun emali üçün köpüyün həcmi  $W_k$  ilə müəyyən olunur:

$$W_k = PR_e^2 hm,$$

burada  $R_e$  – emal zonasının radiusu;  $h$  – layın orta qalınlığı,  $m$  – məsaməlikdir.

Köpüyün həcmində SAM-in sulu məhlulunun  $W_{su}$  və hava həcmərinin  $W_0$  cəmi kimi baxsaq, aşağıdakı tənlik alınır:

$$W_k = W_{su} + W_0.$$

Lay şəraitində havanın həcmi (qazın) Boyl-Mariot qanununa əsasən aşağıdakı düsturla ifadə olunur

$$W_0 = W_0 \frac{p_0 T}{p T_0},$$

burada  $W_0$  – normal şəraitdə havanın (qazın) həcmi,  $m^3$ ;  $p_0$ ,  $p$  – atmosfer və lay təzyiqləri;  $T_0$ ,  $T$  – kompressör qəbulunda və lay temperaturlarında.

$W/W_B$  nisbətinin  $C_a$  (aerasiya dərəcəsi) vasitəsilə ifadə edərək və  $W_0$  kəmiyyətini köpüyün həcmindən yuxarıda ifadə olunan tənliyində yerinə yaza bilər:

$$W_{su} = \frac{W_k}{\frac{C_a p_0 T}{1 + \frac{C_a p_0 T}{p T_0}}}.$$

Nasos aqreqatının məhsuldarlığı –  $q_n$  məlum olduğunda, köpüyün vurulma müddəti  $t$  aşağıdakı tənliklə hesablanıbilər:

$$t = \frac{W_k}{q_n \left( 1 + \frac{C_a p_0 T}{p T_0} \right)}.$$

Nasos aqreqatının  $q_n$  və kompressörün  $q_k$  məhsuldarlıqları elə götürülür ki, laya köpük vurularkən  $q_k = q_n C_a$  nisbəti saxlanılsın.

Laya köpük vurulması prosesinin səmərəliyi növbəti köpüyün yaranma üsulundan (səthdə və ya layda), vurulan köpüyün həcmindən, aerasiya dərəcəsindən və dayanıqlılarından asılıdır.

Köpüyün yaranmış strukturunun pozulmaması və məsaməli mühitdə yapışmış və sıxlımlı qabarcıqların vaxtından əvvəl qopmaması üçün quyu əvvəlki rejim parametrləri mənimənilməlidir.

Qeyd olunmalıdır ki, xassələri təhlil olunan qaz-maye sistemlərində sulaşmanın qarşısının alınması məqsədilə Tatarıstan, Başqırdıstan və Azərbaycan yataqlarında tətbiq edilmiş və müsbət nəticələr alınmışdır.

### Nəticə

1. Köpüyün quyudibi zonaya vurulması sulaşmanın azalmasına və məhsuldarlığın artmasına səbəb olur.
2. Vurulan köpüyün həcmi və aerasiya dərəcəsinin artırılması, onun dayanıqlığı və özlülüyünün

yüksəlməsinə, işlənmənin nəticəsinin yaxşılaşmasına götirib çıxarır.

3. Tükənmiş yataqlarda köpüyün intensivləşdirilmə üsulu kimi tətbiqi bütün digər təsiretmə üsullarından daha səmərəli hesab oluna bilər.

4. Köptükdən suyun hərəkətinin tənzimlənməsi ilə yanaşı, quyudibi sahənin təmizlənməsi üçün də istifadə edilməsi tövsiyə olunur.

5. Quyularda sulaşmanın qarşısının alınması məqsədilə köpüklə təsir kifayət qədər ucuz və münasib üsul hesab oluna bilər.

### Ədəbiyyat siyahısı

1. Мищенко И.Т. Скважинная добыча нефти – М.: Нефть и газ, 2003, 816 с.
2. Салимов М.Х. Особенности водоизоляции скважин на поздней стадии разработки. 2002. <http://msalimov.narod.ru>.
3. Казакевич Л.В., Бекиш Е.Н. и др. Применение пенных систем в нефтегазодобыче. – М.: Недра, 1987, 22 с.
4. Васильева Н.П. и др. Регулирование продвижения пропластковых и подошвенных вод при помощи пен. – М.: ВНИИОЭНГ, 1970, 180 с.
5. Амелькин С.В., Ахметов А.Т. и др. Некоторые особенности пенообразования в пористой среде // Нефтегазовое дело, 2006, с. 14. <http://www.ogbus.ru>
6. Корнев К.Г. Пены в пористых средах. – М.: Физматлит, 2001, 192 с.
7. Кругляков П.М., Ексерова Д.Р. Пены и пенные плёнки. – М.: Химия, 1990, 432 с.
8. Евгеньев А.Е., Турнир В.Н. О реологических свойствах пен в пористой среде // Известия ВУЗов. Нефть и газ, 1967, № 12, с. 78-79.